

0410_Az_Qiyabi_Yekun imtahan testinin sualları**Fənn : 0410 Qiymətli kağızlar**

1 Üzərində göstərilmiş ödəyicinin müəyyən pul məbləqinin təyin edilmiş müddətdə ödəməsinə dair şərtsiz borc öhdəliyidir:

- çek
- veksəl
- konosament
- səhm

2 Veksəlın əsas səciyyəvi əlamətlərindən biridir:

- yığcamlıq
- şərtsizlik
- virtuallıq
- şərtlilik

3 Veksəlın əsas səciyyəvi əlamətlərindən biridir:

- yığcamlıq
- mücərrədlik
- virtuallıq
- şərtlilik

4 Veksəlın əsas səciyyəvi əlamətlərindən biridir:

- məbillik
- tədavületmə
- tədavületməmə
- şərtlilik

5 Veksəlın əsas səciyyəvi əlamətlərindən biridir:

- məsuliyyətsizlik
- müştərək məsuliyyət
- məbillik
- şərtlilik

6 Veksəlın əsas səciyyəvi əlamətlərindən biridir:

- yığcamlıq
- zəruri rekvizitlərə malik olması
- sənədsizlik
- rekvizitsizlik

7 Veksəl hüququnun iki sistemindən biri:

- Berlin
- Cenevrə

- London
- Paris

8 Veksel hüququnun iki sistemindən biri:

- Amerika
- İngiltərə
- Fransa
- Almaniya

9 Vekselin növü:

- dükan vekseli
- kommersiya vekseli
- al-ver vekseli
- bazar vekseli

10 Vekselin növü:

- hesablaşma vekseli
- maliyyə vekseli
- kredit vekseli
- bazar vekseli

11 Vekselin növü:

- qəlp veksel
- saxta veksel
- fantastik veksel
- uydurma veksel

12 Vekselin növü:

- qardaş vekseli
- dost vekseli
- sirdaş vekseli
- qohum vekseli

13 Vekselin növü:

- bəsit veksel
- sadə veksel
- ibtidai veksel
- səthi veksel

14 Vekselin növü:

- fantastik veksel
- köçürmə veksel
- bazar vekseli
- göndəriş vekseli

15 Köçürmə vekselidir:

- trassat
- tratta
- traktor
- trasant

16 Köçürmə vekseli üzrə üçüncü şəxs:

- servitut
- remitent
- emitent
- komitent

17 Köçürmə vekseli üzrə borclu şəxs:

- komitent
- trassat
- trasant
- remitent

18 Trattanı yazan şəxs:

- komitent
- trasant
- trassat
- remitent

19 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıq:

- akkreditiv
- aksept
- aval
- allaonj

20 Veksel üzrə öhdəliyin yerinə yetirilməsi haqda yazılı razılıqı verən şəxs:

- indossant
- akseptant
- avalist
- indossat

21 Vekseldəki məbləğin təyin olunmuş müddətdə tam həcmdə ödəniləcəyini bildirir:

- yetkin aksept
- tam aksept
- dolğun aksept
- bitmiş aksept

22 Borclunun məbləğin yalnız bir hissəsini ödəməyə razı olduğunu bildirir:

- bitməmiş aksept

- natamam aksept
- başa çatdırılmamış aksept
- yarımqıq aksept

23 Vekseldən imtina:

- üsyan
- protest
- etiraz
- şikayət

24 Vekselin bir şəxsdən digərinə keçməsinə təsdiqləyən ötürmə qeydi:

- sessiya
- indossament
- indossant
- indossat

25 Ötürmə qeydini edən şəxs:

- akseptant
- indossant
- indossat
- remitent

26 İndossament nəticəsində vekseli alan şəxs:

- akseptant
- indossat
- indossant
- remitent

27 İndossamentin növü:

- yetkin
- tam
- dolğun
- bitmiş

28 İndossamentin növü:

- bitməmiş
- natamam
- başa çatdırılmamış
- yarımqıq

29 İndossamentin növü:

- cədvəl
- blank
- qrafik

sxem

30 İndossamentin növü:

- təqdimatsız
- adlı
- adsız
- təqdimatlı

31 İndossamentin növü:

- öhdəliksiz
- tapşırıqlı
- tapşırıqsız
- öhdəlikli

32 İndossamentin bu növündə ödəmənin edilməsi əmrini verən şəxs göstərilir:

- təqdimatlı
- blank
- tapşırıqlı
- adlı

33 İndossamentin bu növündə vekselin ötürüldüyü şəxs göstərilir:

- təqdimatlı
- adlı
- blank
- tapşırıqlı

34 İndossamentin bu növü ötürmə qeydində göstərilən şəxsə müəyyən əməliyyatların keçirilməsini etibar etmək məqsədilə edilir:

- təqdimatlı
- tapşırıqlı
- blank
- adlı

35 İndossamentin bu növündə veksəl sahibi veksəl haqda heç bir qeyd-şərt etmir:

- tam
- dövriyyəli
- dövriyyəsiz
- tapşırıqlı

36 İndossamentin bu növü vekselin üzərində «üstümə qaytarılmamaqla» qeydin edilməsi vasitəsilə baş verir:

- tam
- dövriyyəsiz
- dövriyyəli
- tapşırıqlı

37 İndossamentlər üçün veksel əlavə qoşulan vərəq:

- takelaj
- allonj
- tonnaj
- vernisaj

38 Borclu öz öhdəliyini yerinə yetirmədikdə vekselin tam yaxud qismən ödənilməsinə zəmanətin verilməsi:

- allonj
- aval
- aksept
- indossament

39 Qısamüddətli borc öhdəliyidir:

- konosament
- veksəl
- istiqraz
- səhm

40 Çek kitabçasının sahibi:

- indossat
- trasant
- trassat
- indossant

41 Çekin ödəyicisi kimi çıxış edən bank:

- indossat
- trassat
- trasant
- indossant

42 Çeki təqdim edən və çekdəki məbləqi alan şəxs:

- remitent
- trasant
- trassat
- indossant

43 Onu təqdim edənə onda göstərilmiş pul məbləqinin ödənilməsi haqqında əmanətçinin banka verdiyi şərtsiz yazılı sərəncamıdır:

- səhm
- çek
- sertifikat
- veskel

44 Çekin növü:

- mücərrəd çek
- təqdimatlı çek
- anonim çek
- təqdimatsız çek

45 Çekin növü:

- qaimə çeki
- order çeki
- lotereya çeki
- faktura çeki

46 Çekin növü:

- hörmətli çek
- adlı çek
- sanlı çek
- şanlı çek

47 Çekin növü:

- büdcə çeki
- kredit çeki
- maliyyə çeki
- vergi çeki

48 Çekin növü:

- korporativ çek
- komissyon çeki
- kontragent çeki
- kommunal çeki

49 Çekin növü:

- naşıqlı çek
- cızıqlı çek
- bəzəkli çek
- şəkilli çek

50 Çekin növü:

- boxça çeki
- kassa çeki
- daxil çeki
- sandıq çeki

51 Çekin növü:

- maliyyə çeki
- xəzinədarlıq çeki

- bñdcə çeki
- vergi çeki

52 Çekin növü:

- faktura çeki
- sertifikat çek
- lotereya çeki
- qaimə çeki

53 Çekin növü:

- bñdcə çeki
- jiroçek
- kommunal çeki
- bələdiyyə çeki

54 Çekin növü:

- qupu yol çeki
- yol çeki
- hava çeki
- dəniz çeki

55 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılır:

- cızıqlı çek
- təqdimatlı çek
- adlı çek
- order çek

56 Bu növ çeklərdə çeki təqdim edənin adı yazılır:

- cızıqlı çek
- adlı çek
- təqdimatlı çek
- order çek

57 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- cızıqlı çek
- order çek
- adlı çek
- kassa çeki

58 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilər:

- cızıqlı çek
- təqdimatlı çek
- adlı çek
- kassa çeki

59 Bu növ çeklər indossament vasitəsilə başqa şəxsə ötürülə bilməz:

- cızıqlı çek
- adlı çek
- order çek
- təqdimatlı çek

60 Bu növ çeklər ödəyicinin çekyazana verdiyi kreditin məbləqinə görə yazılır:

- təqdimatlı çek
- kredit çek
- adlı çek
- order çek

61 Bu növ çeklər çekyazanın öz adından çekyazana borcu olanın hesabını debetləşdirməklə yazılır:

- kredit çek
- komisyon çek
- adlı çek
- order çek

62 Əsasında nağd vəsaitlərin ödənilməsi üçün yazılır:

- kredit çek
- kassa çeki
- order çek
- komisyon çek

63 Bu növ çeklər bank tərəfindən yazılır və onun xəzinədarının imzası ilə təsdiqlənir:

- komisyon çek
- xəzinədarlıq çeki
- kassa çeki
- order çek

64 Bu növ çeklər turistlərin valyuta ilə təmin olunmasından ötrü istifadə olunur:

- adlı çek
- yol çeki
- order çek
- xəzinədarlıq çeki

65 Çekyazanın hesabında olan və onun yazdığı çekləri bank tərəfindən tam ödəmək imkanı verən pul məbləqi:

- duvaq
- örtük
- qapaq
- örpək

66 Bankın hüquqi şəxslərin onda yerləşdirdiyi depozitlərin ödənilməsinə olan yazılı şəhadətnamə:

- pul sertifikatı

- depozit sertifikatı
- əmanət sertifikatı
- bank sertifikatı

67 Bankın fiziki şəxslərin onda yerləşdirdiyi əmanət qoyuluşlarının ödənilməsinə dair öhdəliyi:

- pul sertifikatı
- əmanət sertifikatı
- depozit sertifikatı
- bank sertifikatı

68 Banka qoyuluş etmiş fiziki və hüquqi şəxslər:

- trassant
- benefisiar
- akseptant
- indossant

69 Buraxılma formasına və sahibinin eyniləşdirilməsinə görə bank sertifikatları:

- uzunmüddətli və qısamüddətli
- adlı və təqdimatlı
- müddətli və tələb olunanadək
- depozit və əmanət

70 Tədavül müddətinə görə bank sertifikatları:

- uzunmüddətli və qısamüddətli
- müddətli və tələb olunanadək
- depozit və əmanət
- adlı və təqdimatlı

71 Adlı bank sertifikatı üzrə tələb hüquqların təslim edilməsi:

- tratta
- tsessiya
- aksept
- indossament

72 Öz hüquqlarından imtina edən bank sertifikatı sahibi:

- trassant
- tsedent
- akseptant
- indossant

73 Bank sertifikatının yeni sahibi:

- tsedent
- tsessionari
- passionari

benefisiar

74 Dəniz yükü daşıyıcısının yaxud onun müvəkkil şəxsinin yük sahibinin yaxud onun nümayəndəsinin üzərinə yazdığı qiymətli kağız:

- veksəl
 konosament
 sertifikat
 istiqraz

75 Yükü göndərən yaxud qəbul edən əmri ilə və indossament vasitəsilə üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
 orderli konosament
 təqdimatlı konosament
 adlı konosament

76 Yükü qəbul edən göstərilmiş adına müvafiq üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
 adlı konosament
 təqdimatlı konosament
 orderli konosament

77 Adi yolla təqdim etmək vasitəsilə üçüncü şəxsə ötürülür:

- sahilyanı konosament
 təqdimatlı konosament
 adlı konosament
 orderli konosament

78 Burada korporasiyalar, mərkəzi hökumət və bələdiyyələr tərəfindən birinci dəfə buraxılan qiymətli kağızların yerləşdirilməsi baş verir:

- sonuncu bazar
 ilkin bazar
 ikinci bazar
 təkrar bazar

79 Əvvəl buraxılmış və ilkin yerləşdirmə mərhələsini keçmiş qiymətli kağızların tədavül etdiyi məkan:

- sonuncu bazar
 təkrar bazar
 ilkin bazar
 yeni bazar

80 Burada qiymətli kağızların dəqiq müəyyənləşdirilmiş vahid qaydalar əsasında bazarın lisenziyalaşdırılmış peşəkar iştirakçıları arasında tədavülü baş verir:

- qeyri-mütəşəkkil bazar
 mütəşəkkil bazar

- ilkin bazar
- təkrar bazar

81 Burada iştirakçıların vahid qaydalara sət riayət olunması tələb olunmur:

- mütəşəkkil bazar
- qeyri-mütəşəkkil bazar
- ilkin bazar
- təkrar bazar

82 Qiymətli kağızların mütəşəkkil bazarının mərkəzi təsisatı:

- neft birjası
- fond birjası
- əmtəə birjası
- valyuta birjası

83 Yeni informasiya texnologiyaların və kompüter texnikasının böyük miqyaslarda tətbiqi ilə seçilən qiymətli kağızlar bazarı:

- təkrar bazar
- kompüterləşdirilmiş bazar
- fond birjası
- ilkin bazar

84 Sifarişçi üçün qiymətli kağızların dərhal alqı-satqısı tələb olunduqda, o, qiymətli kağızların hansı bazarından istifadə edir:

- müddətli
- kassa
- ilkin
- təkrar

85 Qiymətli kağızların kassa bazarıdır:

- opsiya
- spot
- forvard
- fjučers

86 Yerinə yetirilmə müddəti 2 gündən çox olan əqdlərin bazarı:

- kassa
- müddətli
- ilkin
- təkrar

87 Burada qiymətli kağızların investorlar arasında ilkin yerləşdirilməsi baş verir:

- müddətli bazar
- ilkin bazar

- təkrar bazar
- kassa bazarı

88 İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- tədiyə balansının sabitliyinin təmin olunması
- qiymətli kağızların buraxılışının təşkili
- işsizliyin aradan qaldırılması
- dövlət büdcəsinin gəlirlərlə təmin olunması

89 İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- əmanətlərin yerləşdirilməsi
- qiymətli kağızların yerləşdirilməsi
- valyuta vəsaitlərinin yerləşdirilməsi
- maliyyə resurslarının yerləşdirilməsi

90 İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- investorların uçotu
- qiymətli kağızların uçotu
- peşəkarların uçotu
- emitentlərin uçotu

91 İlk qiymətli kağızlar bazarının funksiyasıdır:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- tələblə təklif arasında tarazlığın təmin olunması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması

92 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- yığılmamış vergilərin cəlb olunması
- müvəqqəti sərbəst resursların cəlb olunması
- tamaşaçı diqqətinin cəlb olunması
- ölkədən çıxarılmış kapitalların cəlb olunması

93 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- valyuta bazarını fəallaşdırılması
- maliyyə bazarının fəallaşdırılması
- əmlak bazarının fəallaşdırılması
- investisiya bazarının fəallaşdırılması

94 İlk qiymətli kağızlar bazarının vəzifəsidir:

- qızıl-valyuta ehtiyatlarının artırılması
- inflyasiyanın zəiflədilməsi
- işsizliyin azaldılması
- büdcə kəsirinin örtülməsi

95 İlk bazarın ən vacib cəhəti:

- emitent tərəfindən nou-haunun açıqlanması
- emitent tərəfindən informasiyanın investor üçün tam açıqlanması
- emitent tərəfindən kommersiya sirlərinin tam açıqlanması
- emitent tərəfindən texnoloji sirlərin tam açıqlanması

96 Emitent tərəfindən qiymətli kağızların buraxılması haqqında qərar qəbul olunan kimi tərtib olunur:

- maliyyə balansı
- emissiya prospekti
- enerji balansı
- valyuta balansı

97 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- alqı-satqı
- abunə
- yarmarka
- reklam

98 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- yarmarka
- hərrac
- reklam
- alqı-satqı

99 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- investisiya müsabiqəsi
- kommersiya müsabiqəsi
- musiqi müsabiqəsi
- yaradıcılıq müsabiqəsi

100 İlk buraxılan qiymətli kağızların yerləşdirilməsi yolu:

- investisiya yarışması
- investisiya hərracı
- investisiya müsabiqəsi
- investisiya yarmarkası

101 Qiymətli kağızlara abunənin növü:

- ətraflı
- açıq
- aydın
- aşkar

102 Qiymətli kağızlara abunənin növü:

- bağlı

- qapalı
- aydın
- aşkar

103 Bu zaman qiymətli kağızların kütləvi yerləşdirilməsi baş verir və bu zaman investorların sayına məhdudiyət qoyulmur:

- qapalı abunə
- açıq abunə
- bağlı abunə
- aşkar abunə

104 Bu zaman qiymətli kağızların yerləşdirilməsi əvvəlcədən müəyyən edilmiş investorlar arasında keçirilir:

- açıq abunə
- qapalı abunə
- bağlı abunə
- aşkar abunə

105 Qiymətli kağızların fiziki və ya hüquqi şəxslər tərəfindən açıq satışlardan alınmasından ibarətdir və alıcılardan heç bir şərtlərin yerinə yetirilməsi tələb olunmur:

- investisiya müsabiqəsi
- hərrac
- abunə
- kommersiya müsabiqəsi

106 Bu zaman alıcılardan hansısa şərtlərin yerinə yetirilməsini tələb olunur:

- investisiya müsabiqəsi
- kommersiya müsabiqəsi
- hərrac
- abunə

107 Dövlət və bələdiyyə müəssisələrinin səhm zərfləri alıcıdan investisiya proqramlarının həyata keçirilməsi tələb olunduqda satılır:

- açıq abunə
- investisiya hərracları
- qapalı abunə
- kommersiya müsabiqəsi

108 Qiymətli kağızların zəmanətli yerləşdirilməsi:

- hecinq
- anderrayting
- indossament;
- trasant

109 Üzərinə emitentin adından və ya öz adından, lakin emitentin tapşırığı ilə və onun hesabına qiymətli kağızların erləşdirilməsi öhdəliyi götürmüş şəxs:

- perforator
- anderrayter
- moderator
- terminator

110 Qiymətli kağızların təkrar bazarının əsas iştirakçıları:

- mütəxəssislər
- möhtəkirlər
- emitentlər
- investorlar

111 Təkrar bazar investisiyaların və yığımların həcminə:

- təzyiq etmir
- təsir etmir
- təsir edir
- təzyiq edir

112 Təkrar bazar artıq səfərbər edilmiş maliyyə vəsaitlərinin:

- mənimsənilməsini təmin edir
- təkrar bölgüsünü təmin edir
- yığımı təmin edir
- axınını təmin edir

113 Təkrar bazar qiymətli kağızların hansı keyfiyyətini təmin edir:

- seriyalılıq
- likvidlik
- risk
- tədavülmə

114 Qiymətli kağızların təkrar bazarının məqsədi:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- qiymətli kağızlarla əsasən pərakəndə alqı-satqı və digər əməliyyatların keçirilməsi üçün şəraitin yaradılması
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması

115 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- pərakəndə ticarət səviyyəsində satıcı və alıcıların görüşdürülməsi
- yığımla istehlak arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması

116 Qiymətli kağızların təkrar bazarının funksiyası:

- emitentlərlə investorlar arasında tarazlığın təmin olunması
- müəyyən qiymət səviyyəsində tələb ilə təklifin tarazlaşdırılması

- yığımla istehlak arasında tarazlığın təmin olunması
- yığımla investisiya arasında tarazlığın təmin olunması

117 Qiymətli kağızların təkrar bazarının forması:

- qızıl birjası
- fond birjası
- əmtəə birjası
- valyuta birjası

118 Birgə hazırlanmış və riayət olunan qaydalar üzrə ticarət əməliyyatlarının aparılması üçün təşkil edilmiş müstəqil və ixtisaslaşmış təşkilat:

- kofe birjası
- fond birjası
- əmtəə birjası
- valyuta birjası

119 Fond birjası peşəkar fəaliyyətin hansı istiqamətlərini özündə birləşdirə bilər:

- qiymətli kağızların idarə olunması
- depozitar və klirinq
- investisiya məsləhəçisi
- anderrayting

120 Əqdləri müştərinin tapşırığı ilə və onun vəsaiti hesabına icra edən:

- allonj
- broker
- diler
- kurtaj

121 Əqdləri əsasən özləri üçün və öz vəsaitləri hesabına icra edən:

- allonj
- diler
- broker
- kurtaj

122 Brokerlərin aldıkları komisyon haqq:

- allonj
- kurtaj
- faiz
- bonus

123 Qiymətli kağızların birjadankənar qeyri-mütəşəkkil bazarı:

- prospekt bazarı
- küçə bazarı
- məhlə bazarı

dalan bazarı

124 Qiymətli kağızların birjadankənar bazarının ən məşhur nümunəsi:

- NAFTA
- NASDAQ
- NASA
- NATO

125 Birjadankənar bazarın müasir rabitə vasitələrinə və kompüter texnologiyalarına əsaslanan sistemləri:

- nanobirja
- elektron birja
- elektrik birja
- neytron birja

126 O, öz hesabına deyil, müştərinin hesabına və onun mənafeyinə uyğun hərəkət edir:

- emtent
- broker
- diler
- anderrayter

127 Belə müqavilə brokerin adından bağlanılır:

- depozit müqaviləsi
- komisyon müqavilə
- tapşırıqlı müqavilə
- alqı-satqı müqaviləsi

128 Belə müqavilə brokerin müştərisinin adından bağlanılır:

- depozit müqaviləsi
- tapşırıqlı müqavilə
- komisyon müqavilə
- alqı-satqı müqaviləsi

129 Alınan hər bir qiymətli kağız növü üzrə broker tərəfindən müştəri üçün açılan hesab:

- loro hesab
- depo hesab
- depozit hesabı
- borc hesabı

130 Müştəridən daxil olan vəsaitlərin bu hesaba daxil etməkdən ötrü broker tərəfindən müştəri üçün açılan hesab:

- müxbir hesab
- şəxsi hesab
- fərdi hesab
- nostro hesab

131 Əqdin brokerin təmin etməli olduğu konkret alış yaxud satış qiymətini müəyyən edir:

- şərtli əmr
- limitli əmr
- bazar əmri
- stop əmr

132 Brokerə mümkün olan ən yaxşı qiyməti sərbəst seçməyə imkan verir:

- şərtli əmr
- bazar əmri
- stop əmr
- limitli əmr

133 Əqdin baş tuta biləcəyi qiyməti təsbit edir:

- şərtli əmr
- stop əmr
- bazar əmri
- limitli əmr

134 Brokerin xidmət muzzdu:

- takelaj
- kurtaj
- kollaj
- tonnaj

135 Brokerin birjadakı hər bir alqı-satqını təsdiqləyən qeydlər:

- bordo
- bordero
- kabalyero
- sombrero

136 Brokerlərdən fərqli olaraq onlar sırf vasitəçilikdən başqa öz adından, özü üçün və öz hesabına sonradan satmaq məqsədi ilə qiymətli kağız almaq hüququna malikdir:

- emtent
- diler
- broker
- anderrayter

137 Onlar qiymətli kağızların buraxılışı və tədavülünə dair məsləhət xidmətləri göstərir:

- anderrayter
- investisiya məsləhətçisi
- diler
- broker

138 Onlar maliyyə brokerlərindən fərqli olaraq sırf dilerdir:

- komitent
- investisiya şirkəti
- anderrayter
- emitent

139 O, bazarm yaradıcısıdır:

- investor
- marketmeyker
- marketteyker
- anderrayter

140 Keçirilmə qaydasına görə birja satışları:

- dolayı
- daimi
- diskret
- differensial

141 Keçirilmə qaydasına görə birja satışları:

- differensial
- sessiya
- mövsümi
- diskret

142 Keçirilmə qaydasına görə birja satışları:

- dolayı
- əlaqəli
- diskret
- differensial

143 Keçirilmə qaydasına görə birja satışları:

- differensial
- əlaqəsiz
- mövsümi
- diskret

144 Əlaqəsiz birja satışları:

- proton
- elektron
- pozitron
- neytron

145 Bu cür satışlar zamanı birjannın ticarət zalında müəyyən qaydalar tətbiq olunur:

- elektron
- əlaqəli

- əlaqəsiz
- daimi

146 Bu cür satışlar zamanı qiymət car çəkmə yolu ilə təyin olunur:

- elektron
- əlaqəli
- əlaqəsiz
- daimi

147 Birja satışları zamanı ticərətçiyə iç (ovuc) tərəfi ilə uzadılmış əl nəyi bildirir?

- satışdan çıxmaqı
- qiymətli kağızı almaq istəyini
- qiymətli kağızı satmaq istəyini
- qiymətli kağızın qiymətini

148 Birja satışları zamanı ticərətçiyə içi (ovucu) çöbə olan uzadılmış nəyi bildirir?

- satışdan çıxmaqı
- qiymətli kağızı satmaq istəyini
- qiymətli kağızı almaq istəyini
- qiymətli kağızın qiymətini

149 Qiymətli kağızın qiymətini bildirir:

- çiyinə qoyulmuş əlin barmaqlar
- yuxarı qaldırılmış əlin barmaqları
- aşağı salınmış əlin barmaqları
- sinəyə qoyulmuş əlin barmaqlar

150 Şaquli vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- 10.0
- 42491.0
- 42619.0
- 0.0

151 Üfüqi vəziyyətdə olan barmaqlarla hansı rəqəmlər bildirilir:

- 10.0
- 42619.0
- 42491.0
- 0.0

152 Sıfırı bildirir

- bilək
- yumruq
- dirsək
- ovuc

153 Bu cür satışlar istənilən ərazini, məhdudiyətsiz sayda alıcı və satıcıni əhatə edə bilər və tədaviyə böyük həcmdə informasiyanı cəlb edir:

- birja sessiyası
- elektron satışlar
- daimi satışlar
- əlaqəli satışlar

154 Tələb qənaətbəxş olmadıqda satıcıların rəqabətini, artıq tələb zamanı isə alıcıların rəqabətini nəzərdə tutur:

- qiyabi hərrac
- sadə hərrac
- ingilis hərracı
- holland hərracı

155 Satış sonuncu alıcının təklif etdiyi ən yüksək qiymətlə edilir:

- qiyabi hərrac
- ingilis hərracı
- sadə hərrac
- holland hərracı

156 Hərracın bu növü minimal qiymətdən maksimal qiymətə qədər addım-addım baş verir:

- qiyabi hərrac
- ingilis hərracı
- sadə hərrac
- holland hərracı

157 Adətən bu cür hərraclər satışa yüksək tələbli əmtəə çıxarıldıqda təşkil olunur:

- qiyabi hərrac
- ingilis hərracı
- sadə hərrac
- holland hərracı

158 «Birinci alıcı» prinsipi ilə təşkil olunur, yəni ən yüksək qiymətdən ən aşağı qiymətə doğru:

- qiyabi hərrac
- holland hərracı
- ingilis hərracı
- sadə hərrac

159 Bu cür hərraca qiymətli kağız buraxılışını mümkün qədər tez yerləşdirmək lazım olduqda müraciət edilir:

- qiyabi hərrac
- holland hərracı
- ingilis hərracı
- sadə hərrac

160 Bu cür hərrac zamanı əmtəəni özünün yazılı sifarişində ən yüksək qiyməti təklif edən alıcı əldə edir:

- holland hərracı
- qiyabi hərrac
- ingilis hərracı
- sadə hərrac

161 Bu cür hərrac satıcı və alıcının eynivaxtli rəqabəti əsasında qurulur:

- qiyabi hərrac
- ikili hərracı
- sadə hərrac
- holland hərracı

162 Bu cür hərrac şifahi sifarişlərin sifariş kitabına yazılması yaxud onların birjannın ticarət salonundakı elektron tabloda göstərilməsi əsasında qurulur:

- ikili hərrac
- fasiləsiz hərrac
- qiyabi hərrac
- onkol hərrac

163 Bu cür hərrac zamanı alqı ən yüksək qiymətlə, satqı isə minimal qiymətlə edilir:

- ikili hərrac
- fasiləsiz hərrac
- qiyabi hərrac
- onkol hərrac

164 Bu cür hərrac qeyri-likvidli bazar üçün səciyyəvidir:

- ikili hərrac
- onkol hərrac
- qiyabi hərrac
- fasiləsiz hərrac

165 Əqdlərin gec-gec bağlandığı, alıcının qiyməti ilə satıcının qiyməti arasında çox böyük fərq olduğu bazar üçün bu cür hərrac səciyyəvidir:

- ikili hərrac
- onkol hərrac
- qiyabi hərrac
- fasiləsiz hərrac

166 Onkol hərrac bu cür də adlanır:

- çoxdəfəlik hərrac
- birdəfəlik hərrac
- ikidəfəlik hərrac
- üçdəfəlik hərrac

167 Birja prosesinin vacib tərkib hissələrindən biridir:

- mürəkkəbləşdirmə
- üzləşdirmə
- lokallaşdırma
- sadələşdirmə

168 Adətən mütəşəkkil bazarlarda, məsələn, birjalarda tətbiq olunur:

- çoxtərəfli üzləşdirmə
- ikitərəfli üzləşdirmə
- birtərəfli üzləşdirmə
- hərtərəfli üzləşdirmə

169 Bu zaman əqdin hər iki iştirakçısı informasiyanı bilavasitə mərkəzi üzləşdirmə sisteminə daxil edir:

- çoxtərəfli üzləşdirmə
- ikitərəfli üzləşdirmə
- birtərəfli üzləşdirmə
- hərtərəfli üzləşdirmə

170 Mütəşəkkil bazarla əlaqəli olan ikitərəfli sistemə qoşulmaq istəməyən yaxud qoşula bilməyən investorlar tərəfindən istifadə olunur:

- çoxtərəfli üzləşdirmə
- birtərəfli üzləşdirmə
- ikitərəfli üzləşdirmə
- hərtərəfli üzləşdirmə

171 Bu sistem qiymətli kağızların mərkəzi depozitarisinin, ümumi standartların mövcud olmasını nəzərdə tutur:

- dilinq sistemi
- klirinq sistemi
- reyestr sistemi
- ticarət sistemi

172 Bir çox klirinq sistemlərinə qiymətli kağızların yaxud pul vəsaitlərinin hər hansı bir formada daxil edilir:

- qarşılıqlı yerləşdirilməsi
- qarşılıqlı əvəzləşdirilməsi
- qarşılıqlı birləşdirilməsi
- qarşılıqlı yerləşdirilməsi

173 Qiymətli kağızların hansısa bir növü üzrə bir neçə tərəf arasındakı əqdləri qiymətli kağızların təqdim edilməsini və pul vəsaitləri axınlarını minimal saya endirməyə imkan verir:

- qarşılıqlı yeniləşdirmə
- qarşılıqlı əvəzləşdirmə
- qarşılıqlı birləşdirmə
- qarşılıqlı yerləşdirmə

174 Əməliyyat həcmi böyük olan bazarlarda ən səmərəlisidir:

- fasiləli əvəzləşdirmə
- fasiləsiz əvəzləşdirmə

175 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- dördtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

176 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- dördtərəfli əvəzləşdirmə
- çoxtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

177 Klirinq zamanı əqdlərin əvəzləşdirilməsinin əsas variantlarından biri:

- fasiləli əvəzləşdirmə
- fasiləsiz əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

178 Bu zaman iki tərəf arasında gün ərzində qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və vahid mövqeyə (pozisiyaya) gətirilir:

- dördtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- üçtərəfli əvəzləşdirmə

179 Bu zaman qiymətli kağızların bir növü üzrə edilmiş bütün əqdlər qruplaşdırılır və hər bir iştirakçı üçün vahid qısa yaxud uzun mövqeyə gətirilir:

- üçtərəfli əvəzləşdirmə
- çoxtərəfli əvəzləşdirmə
- birtərəfli əvəzləşdirmə
- ikitərəfli əvəzləşdirmə

180 Bu zaman qiymətli kağızların bir növü üzrə edilən əqdlər və yekun uzun yaxud qısa mövqeyə gətirilir:

- fasiləli əvəzləşdirilir
- fasiləsiz əvəzləşdirilir
- birtərəfli əvəzləşdirilir
- üçtərəfli əvəzləşdirilir

181 Birja əmtəəsi ilə birjada edilən müxtəlif əməliyyatlar:

- birja sövdələşmələri

- birja əməliyyatları
- birja əqdləri
- birja fəaliyyəti

182 Birja əmtəələrinə dair hüquq və öhdəliklərin yaradılmasına, təsbit edilməsinə, xitam verilməsinə və ya dəyişdirilməsinə istiqamətlənmiş və birja iştirakçılarının həyata keçirdiyi qarşılıqlı razılaşdırılmış tədbirlər:

- birja sövdələşmələri
- birja əqdləri
- birja əməliyyatları
- birja fəaliyyəti

183 Birja əqdlərinin bağlanması qaydası kim tərəfindən müəyyən edilir?

- maliyyə nazirliyi
- fond birjası
- tənzimləyici dövlət qurumları
- mərkəzi bank

184 Birja əqdləri qaydalarına görə əqdin bağlanması tələbi aiddir:

- istənilən şəkildə
- yazılı şəkildə
- şifahi şəkildə

185 Birja əqdlərinin əsas tiplərindən biri:

- əmtəə girovu ilə edilən əqdlər
- əmtəə təqdim olunmaqla edilən əqdlər
- əmtəə təqdim olunmamaqla edilən əqdlər

186 Birja əqdlərinin əsas tiplərindən biri:

- təminatlı əqdlər
- forvard əqdləri
- barter əqdlər
- şərtli əqdlər

187 Birja əqdlərinin əsas tiplərindən biri:

- təminatlı əqdlər
- fyuçers əqdləri
- barter əqdlər
- şərtli əqdlər

188 Birja əqdlərinin əsas tiplərindən biri:

- şərtli əqdlər
- opsiyon əqdləri
- təminatlı əqdlər
- barter əqdlər

189 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- özbaşnalıq
- daimilik
- kor-təbilik
- pərakəndəlik

190 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- pərakəndəlik
- aşkarlıq
- demokratiklik
- qapalıq

191 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- liberal qaydalar əsasında tənzimlənmə
- sət qaydalar əsasında tənzimlənmə
- heç bir tənzimləmənin olmaması
- yumşaq qaydalar əsasında tənzimlənmə

192 Birja əməliyyatlarının keçirilmə prinsiplərindən biri:

- broker ilə müştəri arasında şəxsi münasibətlər
- broker ilə müştəri arasında şəxsi etibar
- broker ilə müştəri arasında şəxsi yaxınlıq
- broker ilə müştəri arasında şəxsi tanışlıq

193 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- kor-təbilik
- standart kütlələrlə keçirilir
- pərakəndəlik
- qeyri-standart kütlələrlə keçirilir

194 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- istənilən yerlərdə keçirilir
- xüsusi yerlərdə keçirilir
- pərakəndəlik
- məkansızlıq

195 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- qiymət qoyma icbaridir
- qiymət qoyma sərbəstdir
- qiymət qoyma virtualdır
- qiymət qoyma gizlidir

196 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- heç bir qayda yoxdur

- dövlət tərəfindən birbaşa tənzimlənir
- dövlət tərəfindən birbaşa tənzimlənilir
- dövlət tərəfindən müəyyən edilmiş qaydalarla aparılır

197 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- istənilən kəs tərəfindən keçirilir
- vasitəçilər tərəfindən keçirilir
- emitentlər tərəfindən keçirilir
- investorlar tərəfindən keçirilir

198 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- əmtəənin kəmfıyyəti nəzərə alınmır
- əmtəənin keyfiyyəti nəzərə alınır
- əmtəənin kəmiyyəti nəzərə alınır
- əmtəənin keyfiyyəti nəzərə alınmır

199 Birja əməliyyatlarının fərqləndirici xüsusiyyətlərindən biri:

- ümumiləşmə
- ixtisaslaşma
- mərkəzləşmə
- universallaşma

200 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısına daxil edilməsi:

- lizinq
- listinq
- kastinq
- faktoring

201 Yalnız bu mərhələni keçdikdən sonra qiymətli kağızlar satışı buraxıla bilər:

- lizinq
- listinq
- kastinq
- faktoring

202 Qiymətli kağızların fond birjasının xüsusi qiymətləndirmə siyahısından xaric edilməsi:

- dejavü
- delistinq
- defakto
- deyire

203 Qiymətli kağızların qiymətləndirilməsi:

- hecinq
- kotirovka
- faktoring

forfeytinq

204 Bu cür əməliyyatlar əsasən investisiyaların edilməsi ilə əlaqədardır:

- opsiya əməliyyatlar
- kassa əməliyyatlar
- müddətli əməliyyatlar
- fjučers əməliyyatlar

205 Bu cür əməliyyatlar üzrə hesablaşmalar tərəflərin əvvəlcədən müəyyən etdiyi müddətdən sonra əqd bağlanan ana olan məzənnə ilə keçirilir:

- kassa əməliyyatlar
- müddətli əməliyyatlar
- fjučers əməliyyatlar
- opsiya əməliyyatlar

206 Bu cür əqdlər üzrə kontraktın bağlanıldığı, qiymətin müəyyən edildiyi, hesablaşmanın aparılacağı müddətlər əvvəlcədən dəqiq müəyyən olunur:

- kassa əməliyyatlar
- müddətli əməliyyatlar
- fjučers əməliyyatlar
- opsiya əməliyyatlar

207 Müddətli əqdlər üzrə hesablaşmalar ayın ortasında keçirildikdə:

- per ultimo
- per medio

208 Müddətli əqdlər üzrə hesablaşmalar ayın sonunda keçirildikdə:

- per medio
- per ultimo

209 Bu cür əqdlərdən alqı-satqı zamanı məzənnələr arasında yaranan fərq şəklində möhtəkir mənfəətin əldə edilməsindən ötrü istifadə olunur:

- pərakəndə əqdlər
- müddətli əqdlər
- kassa əqdləri
- topdansatış əqdlər

210 Müddətli əməliyyatların növü:

- tollinq
- forvard
- spot
- barter

211 Müddətli əməliyyatların növü:

- barter
- fūçers
- spot
- tollinq

212 Müddətli əməliyyatların növü:

- spot
- option
- barter
- tollinq

213 Müddətli əməliyyatların növü

- kobud
- qəti
- sərt
- qaba

214 Müddətli əməliyyatların növü:

- qeyd-şərtsiz
- şərtli
- şərtsiz
- qeyd-şərtli

215 Müddətli əməliyyatların növü:

- qabardılmış
- uzadılmış
- tənzimlənmiş
- nizamlanmış

216 Bu növ əqdlərin iştirakçıları qiymətli kağızların müəyyən edilmiş müddətdə çatdırılması və alqısı üzrə öhdəliklər götürür və şərtlər dəyişdirilə bilməz:

- report
- qəti
- şərtli
- uzadılmış

217 Bu növ əqdlər ondan ibarətdir ki, qiymətli kağızın alıcısı yaxud satıcısı məzənnənin dəyişməsindən asılı olaraq əməliyyatı uzada bilər yaxud son hesablaşmanı təxirə sala bilər:

- report
- uzadılmış
- şərtli
- qəti

218 Bu növ əqdlərin iştirakçılarından biri digərinə müəyyən mükafat ödəməklə öz öhdəliklərindən imtina etmək hüququna malikdir:

- report
- şərtli
- uzadılmış
- qəti

219 Şərtli əqdin növü:

- yekun mükafatlı
- ilkin mükafatlı
- ibtidai mükafatlı
- sonradan mükafatlı

220 Şərtli əqdin növü:

- yekun mükafatlı
- əks mükafatlı
- dolayı mükafatlı
- birbaşa mükafatlı

221 Şərtli əqdin növü:

- tonnaj
- stellaj
- forsaj
- passaj

222 Şərtli əqdin növü:

- natamam bölünən
- tam bölünən
- qismən bölünən
- qalıqla bölünən

223 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- forpost
- report
- aport
- rekord

224 Qiymətli kağızlarla müddətli möhtəkir əməliyyatların növü:

- lotto
- deport
- aport
- depo

225 Qiymətli kağızın satış gününün məzənnəsi ilə onun müəyyən müddətdən sonra yuxarı məzənnə ilə geri alınması şərti ilə banka satılması:

- forpost

- report
- deport
- aport

226 Müəyyən müddətdən sonra aşağı məzənnə ilə geri satılması şərti ilə qiymətli kağızın cari məzənnə ilə alınması:

- forpost
- deport
- report
- aport

227 Mahiyyəti ucuz alıb baha satmaqdan ibarətdir:

- forsaj
- arbitraj
- vintaj
- kollaj

228 Fond birjasındakı oyun iştirakçısı:

- canavar
- öküz
- dəvə
- tülkü

229 Fond birjasındakı oyun iştirakçısı:

- xoruz
- ayı
- tülkü
- canavar

230 Qiymətli kağız məzənnələrinin qalxmasına oynayan:

- canavar
- öküz
- dəvə
- tülkü

231 Qiymətli kağız məzənnələrinin enməsinə oynayan:

- xoruz
- ayı
- tülkü
- canavar

232 Qiymətli kağızlar bazarı infrastrukturunun funksional yarım sistemində aiddir:

- qeydiyyat xidməti
- fond birjası

- depozitar xidməti
- informasiya şəbəkəsi

233 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- daimi fond hərracları
- depozitar xidməti
- fond birjası
- idarəetmə texnologiyaları

234 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- daimi fond hərracları
- klirinq-hesablaşma xidməti
- fond birjası
- idarəetmə texnologiyaları

235 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- daimi fond hərracları
- informasiya şəbəkəsi
- fond birjası
- idarəetmə texnologiyaları

236 Qiymətli kağızlar bazarı infrastrukturunun texniki yarım sistemində aiddir:

- daimi fond hərracları
- qeydiyyat şəbəkəsi
- fond birjası
- idarəetmə texnologiyaları

237 Qiymətli kağızlar bazarı infrastrukturunun təşkilati yarım sistemində aiddir:

- informasiya şəbəkəsi
- idarəetmə texnologiyaları
- klirinq-hesablaşma xidməti
- qeydiyyat şəbəkəsi

238 Onun funksiyalarına bazarda baş verən proseslərin əlaqələndirilməsi, tənzimlənməsi, proqnozlaşdırılması, həvəsləndirilməsi, təşkili və nəzarəti aid edilir:

- idarə edilən yarım sistem
- idarə edici yarım sistem

239 Onun funksiyaları maliyyə resurslarının axınının təşkilini, qiymətli kağızların keyfiyyətinin təmin olunmasını və bazarın informasiya təminatını əhatə edir:

- idarə edici yarım sistem
- idarə edilən yarım sistem

240 Qanunvericilik aktlarını, fərmanları, qərarları, sərəncamları və idarəetmə orqanlarının digər hüquqi sənədlərini əhatə edir:

- informasiya təminatı
- hüquqi təminat
- inzibati təminat
- iqtisadi təminat

241 Təlimatları, normativləri, normaları, metodik göstərişləri və izahatları, bazarın peşəkar iştirakçıları təşkilatlarının təsdiq etdiyi qaydaları əhatə edir:

- informasiya təminatı
- normativ təminat
- inzibati təminat
- iqtisadi təminat

242 Müxtəlif növ iqtisadi, kommersiya, maliyyə və s. informasiya daxildir:

- inzibati təminat
- informasiya təminat
- hüquqi təminat
- normativ təminat

243 Maliyyə təsisatı olmaqla, özünün səhmlərinin emissiyası yolu ilə investorların vəsaitlərini cəlb (səfərbər) edir və onları sənaye və başqa sahələrin korporasiyalarının səhmlərinə yerləşdirir:

- sığorta şirkəti
- investisiya şirkəti
- maliyyə şirkəti
- broker şirkəti

244 Resurslarını əhəlinin vəsaiti hesabına yarada bilməz:

- maliyyə şirkəti
- investisiya şirkəti
- investisiya fondu
- pay investisiya fondu

245 İntestisiya şirkətinin bu tipi özünün səhmlərini birdəfəyə və əvvəlcədən müəyyən edilmiş məbləqədə emissiya edir:

- gizli
- qapalı
- açıq
- aşkar

246 İntestisiya şirkətinin bu tipi qarşılıqlı fondlar adlanır:

- gizli
- açıq
- qapalı
- aşkar

247 İnvestisiya şirkətinin bu tipli öz səhmlərini tədricən, hissə-hissə buraxır və onların alıcıları əsasən yeni investorlardır:

- gizli
- açıq
- qapalı
- aşkar

248 İnvestisiya şirkətinin bu tipli səhmləri sərbəst qaydada təslim edilə bilər yaxud yenidən satıla bilər:

- gizli
- açıq
- qapalı
- aşkar

249 Açıq tipli investisiya şirkətinin növü:

- kapital bazarının qarşılıqlı fondları
- pul bazarının qarşılıqlı fondları
- borc kapitalı bazarının qarşılıqlı fondları
- maliyyə bazarının qarşılıqlı fondları

250 Açıq tipli investisiya fondunun növü:

- şərikli investisiya fondu
- pay investisiya fondu
- əmanət investisiya fondu
- iştirak investisiya fondu

251 Öz sahibinin əmlak və qeyri-əmlak hüquqlarını və bu hüquqların verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəd:

- resept
- qiymətli kağız
- diplom
- attestat

252 Müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən ehtiva sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər:

- resept
- qiymətli kağız
- diplom
- attestat

253 Qiymətli kağızın onun sahibi üçün böyük itkilərsiz, bazar qiymətinin cüzi dəyişməsi və cüzi satış xərcləri ilə qısa vaxtda alınıb-satılmaq qabiliyyətidir:

- standartlıq
- likvidlik
- risk

tədavüetmə

254 Sahibinin QK qarşısında qoyduğu məqsəd və vəzifələrə tam yaxud qismən nail olmaması və ya əksinə olması ehtimalı:

- likvidlik
 risk
 tədavüetmə
 standartlılıq

255 QK-ın alqı-satqı obyektini qismində, bir çox hallarda isə həm də digər əmtəələrin tədavülünü asanlaşdıran tədiyə aləti kimi çıxış edə bilməsi:

- likvidlik
 tədavüetmə
 risk
 standartlılıq

256 QK-ın dövlət tərəfindən tanınması onların keyfiyyətli tənzimlənməsini şərtləndirir və onlara olan etibarını müəyyən edir:

- seriyalılıq
 tənzimlənmə və dövlət tərəfindən tanınma
 mülki dövriyyəsinin mümkünlüyü
 standartlılıq

257 QK-ın sadəcə alqı-satqı obyektini deyil, həm də borcalma, saxlanma, bağışlanma kimi digər mülki münasibətlərin, obyektini kimi çıxış edə bilməsi:

- tənzimlənmə və dövlət tərəfindən tanınma
 mülki dövriyyəsinin mümkünlüyü
 standartlılıq
 seriyalılıq

258 QK məzmununu standart olmalıdır, yəni hüquqların, ticarət iştirakçılarının, məkanının, zamanının, uçot qaydalarının və hüquqlardan istifadə imkanlarının, əqdlərin, kağız blankın yekcən solması:

- tənzimlənmə və dövlət tərəfindən tanınma
 standartlılıq
 mülki dövriyyəsinin mümkünlüyü
 seriyalılıq

259 QK-ın vahid seriyalarla, dəstlərlə buraxıla bilməsi:

- tənzimlənmə və dövlət tərəfindən tanınma
 seriyalılıq
 mülki dövriyyəsinin mümkünlüyü
 standartlılıq

260 QK, bir sənəd olaraq, qanunvericiliklə müəyyən edilmiş rekvizitlərə malik olmalıdır:

- seriyalılıq
- sənədlilik
- mülki dövriyyəsinin mümkünlüyü
- standartlılıq

261 QK sahibinin gəlir əldə etmək hüququnun ifadəsinin meyarı:

- sənədlilik
- gəlirlilik
- standartlılıq
- seriyalılıq

262 Müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət olunmaqla əmlak hüquqlarının şəhadətnaməsidir:

- döğum haqqında şəhadətnamə
- qiymətli kağız
- dövlət büdcəsi
- dövlət standartı

263 Müəyyən forma üzrə tərtib edilmiş və sahibinin müəyyən pul məbləqinə yaxud konkret əmlaka olan hüquqlarını təsdiqləyən sənəddir:

- döğum haqqında şəhadətnamə
- qiymətli kağız
- dövlət büdcəsi
- dövlət standartı

264 Əmlaka, resurslara olan, əsasından ayrılmış, xüsusi maddi formaya malik hüquqdur:

- döğum haqqında şəhadətnamə
- qiymətli kağız
- dövlət büdcəsi
- dövlət standartı

265 QK-ın təmsil etdiyi həqiqi kapitaldan gəlir:

- xalis mənfəət
- əldə edilmiş gəlir
- differensial gəlir
- differensial renta

266 QK-ın özünün olduğu kapitaldan gəlir:

- cari gəlirlilik
- differensial gəlir
- əldə edilmiş gəlir
- tam gəlirlilik

267 Yalnız əlavə edilmiş gəlir yaxud hər iki növ gəlir əsasında 1 ilə qədər müddət üçün və ya qısamüddətli əməliyyatlar üzrə hesablanır:

- əldə edilmiş gəlir
- cari gəlirlilik
- tam gəlirlilik
- differensial gəlir

268 QK üzrə əldə edilmiş və differensial gəlirin eyni vaxtda, lakin uzun dövr üçün nəzərə rüppə hər 1 il hesabı ilə hesablanır:

- əldə edilmiş gəlir
- tam gəlirlilik
- cari gəlirlilik
- differensial gəlir

269 QK-ın sahibi onların ayrı-ayrı növləri üzrə risklərin sadə cəminə deyil, QK-lar portfelinin orta çəkilmiş riskinə məruz qalır:

- qeyri-müəyyən risk
- qeyri-sistematik risk
- sistematik risk
- konkret qiymətli kağız riski

270 Bazardakı bütün QK-ın dəyərdən düşməsi riski:

- qeyri-müəyyən risk
- sistematik risk
- qeyri-sistematik risk
- konkret qiymətli kağız riski

271 Sabit olmur, mükəlləfiyyətli şəxsin və bazar konyunkturasının durumundan asılı olur:

- qeyri-müəyyən risk
- konkret qiymətli kağız riski
- sistematik risk
- qeyri-sistematik risk

272 Qiymətli kağız üzrə qeyri-sistematik risk bu yol ilə azaldılır:

- deflyasiya
- diversifikasiya
- differensiasiya
- devalvasiya

273 Qoyuluşlar üçün nəzərdə tutulmuş pul vəsaitlərinin fərqli qiymətli kağızlar üzrə bölüşdürülməsidir:

- deflyasiya
- diversifikasiya
- differensiasiya
- devalvasiya

274 Likvidlik nə ilə tərs mütənasıblıq təşkil edir?

- seriyalılıq
- risk
- tədavületmə
- standartlılıq

275 Risk nə ilə düz mütənasıblıq təşkil edir?

- seriyalılıq
- gəlirlilik
- tədavületmə
- standartlılıq

276 Məqsədlərindən asılı olaraq investorlar iki qrupa bölünür:

- ağsaqqal və qarasaqqal
- təcavüzkar və mülayim
- cavan və qoca
- kişi və qadın

277 İncətorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- rüşvət QK
- pay QK
- tövhə QK
- bəxşış QK

278 İncətorlara vəsaitlərinin qaytarılması əlamətinə görə qiymətli kağızların təsnifat qrupu:

- rüşvət QK
- borc QK
- tövhə QK
- bəxşış QK

279 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- briqada QK
- dövlət QK-rı
- ailə QK
- komanda QK

280 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- briqada QK
- korporativ QK-rı
- ailə QK
- komanda QK

281 Emitentlərinə görə qiymətli kağızların təsnifat qrupu:

- alay QK
- bələdiyyə QK-rı

- ailə QK
- mənqə QK

282 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- hüquqsuz
- təqdimatlı
- təqdimatsız
- hüquqlu

283 Hüquqların gerçəkləşməsi mexanizminə görə qiymətli kağızların təsnifat qrupu:

- sifətsiz
- adlı
- dadlı
- sifətli

284 Hüquqların gerçəkləşməsi mexanizminə görə təsnifat qrupu:

- biletli
- orderli
- qəbzli
- qaiməli

285 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- biletli
- sənədli QK
- qəbzli
- qaiməli;

286 Buraxılış formasına görə qiymətli kağızların qiymətli kağızların təsnifat qrupu:

- biletsiz
- sənədsiz QK
- qəbzsiz
- sertifikatlı

287 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- transmissiya QK
- emissiya QK
- komissiya QK
- remissiya QK

288 Buraxılışının qeydiyyatdan keçirilməsi zərurətinə görə qiymətli kağızların təsnifat qrupu:

- qeyri-transmissiya QK
- qeyri-emissiya QK
- qeyri-komissiya QK
- qeyri-remissiya QK

289 Dövlət daxili borcun mövcud olma formasıdır:

- törəmə qiymətli kağız
- dövlət qiymətli kağızı
- bələdiyyə qiymətli kağızı
- korporativ qiymətli kağız

290 Emitenti dövlət olan borc qiymətli kağızı:

- konosament
- xəzinə vekseli
- kommersiya vekseli
- warrant

291 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi

- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- gəlirin əldə edilməsi

292 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- əvvəlki dövrlərdə bazarlarda yerləşdirilmiş dövlət borclarının ödənilməsi
- gəlirin əldə edilməsi
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi

293 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi

294 Dövlət qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- yerli büdcənin kəsirinin maliyyələşdirilməsi
- iqtisadi fəallığın tənzimlənməsi
- dövlət şirkətlərinin yenidən qurulması
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması

295 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- imtiyazlı səhmlər
- mərkəzi hokumətin qiymətli kağızları
- bələdiyyə qiymətli kağızları
- korporativ istiqrazlar

296 Dövlət qiymətli kağızları emitentin növünə görə:

- warrantlar

- regional qiymətli kağızları
- imtiyazlı səhmlər
- bələdiyyə qiymətli kağızları

297 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- dükan qiymətli kağızları
- bazar qiymətli kağızları
- küçə qiymətli kağızları
- məhlə qiymətli kağızları

298 Dövlət qiymətli kağızları tədavül formasına görə:

- özəl borc öhdəlikləri
- qeyri-bazar dövlət borc öhdəlikləri
- fərdi borc öhdəlikləri
- korporativ borc öhdəlikləri

299 Xəzinə vekseli dövlət qiymətli kağızların bu növünə aiddir:

- müddətsiz
- qısamüddətli
- uzunmüddətli
- ortamüddətli

300 Xəzinə notları dövlət qiymətli kağızların bu növünə aiddir:

- müddətsiz
- ortamüddətli
- uzunmüddətli
- qısamüddətli

301 Xəzinə istiqrazları dövlət qiymətli kağızların bu növünə aiddir:

- müddətsiz
- uzunmüddətli
- ortamüddətli
- qısamüddətli

302 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə istiqrazları
- faizli qiymətli kağızlar
- xəzinə veksələri
- xəzinə notları

303 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə veksələri
- diskont qiymətli kağızlar
- xəzinə notları

xəzinə istiqrazları

304 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə vekseləri
 indeksləşdirilən istiqrazlar
 xəzinə istiqrazları
 xəzinə notları

305 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə notları
 uduşlu
 xəzinə istiqrazları
 xəzinə vekseləri

306 Gəlirlərin ödənilməsi üsuluna görə dövlət qiymətli kağızların növü:

- xəzinə istiqrazları
 qarışıq şərtli istiqrazlar
 xəzinə vekseləri
 xəzinə notları

307 Maliyyə resurslarının yerli hakimiyyət orqanları tərəfindən cəlb edilməsinin formasıdır:

- özəl borc öhdəlikləri
 bələdiyyə qiymətli kağızları
 dövlət qiymətli kağızları
 korporativ borc öhdəlikləri

308 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi
 yerli büdcədə yaranmış müvəqqəti kəsirin örtülməsi
 dövlət şirkətlərinin yenidən qurulması
 dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması

309 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
 birdəfəlik irimiqyaslı vəsait qoyuluşlarını tələb edən mənfəətsiz obyektlərin maliyyələşdirilməsi
 dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
 ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi

310 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
 yerli əhəmiyyətli, mənfəətli layihələrin maliyyələşdirilməsi
 dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
 ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi

311 Bələdiyyə qiymətli kağızlarının buraxılmasının mümkün məqsədi:

- dövlət şirkətlərinin yenidən qurulması
- sosial təyinatlı mənzil tikintisi və təmiri layihələrinin maliyyələşdirilməsi
- dövlət şirkətlərinin nizamnamə kapitalının artırılması
- ölkə əhəmiyyətli məqsədli proqramların maliyyələşdirilməsi

312 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- müəssisələrin gəlirləri
- yerli büdcənin bütün gəlirləri
- mərkəzi büdcənin bütün gəlirləri
- əhəlinin pul gəlirləri

313 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- müəssisələrin konkret gəlirləri
- yerli büdcə gəlirlərinin konkret növləri
- mərkəzi büdcə gəlirlərinin konkret növləri
- əhəlinin konkret pul gəlirləri

314 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- xarici vətəndaşların əmlakı
- bələdiyyə əmlakı
- əhəlinin əmlakı
- müəssisələrin əmlakı

315 Bələdiyyə qiymətli kağızlarının təminatı ola bilər:

- ölkə əhəmiyyətli investisiya layihələrindən gəlirlər
- yerli əhəmiyyətli investisiya layihələrindən gəlirlər
- beynəlxalq investisiya layihələrindən gəlirlər
- korporativ investisiya layihələrindən gəlirlər

316 Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş təsərrüfat vahidi:

- kollektiv təsərrüfat
- səhmdar cəmiyyəti
- MMM
- kooperativ

317 Sahibinin SC-nin nizamnamə kapitalına etdiyi pay qoyuluşunu təsdiqləyən QK:

- çek
- səhm
- istiqraz
- veksəl

318 Onun tədavül müddətinə məhdudiyət qoyulmur:

- çek
- səhm

- istiqraz
- veksəl

319 O, SC-nin kapitalının bir hissəsidir, kapitalındakı payı təmsil edir:

- çek
- səhm
- istiqraz
- veksəl

320 Səhmdarlar tərəfindən alınmış səhmlərinin nominal dəyərlərinin cəmi:

- borc kapitalı
- nizamnamə kapitalı
- ehtiyat kapitalı
- dövriyyə kapitalı

321 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- emal edilməmiş
- elan edilmiş
- elan edilməmiş
- emal edilmiş

322 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- yeri dəyişməmiş
- yerləşdirilmiş
- yerləşdirilməmiş
- yeri dəyişdirilmiş

323 Tədavül mərhələsindən və ödəniş formasından asılı olaraq səhmin növü:

- göndərilməmiş
- ödənilmiş
- ödənilməmiş
- göndərilmiş

324 Müasir dövrdə səhmin ən kütləvi növüdür:

- kumulyativ
- adi
- imtiyazlı
- dönərli

325 Onların sahibləri SC-nin həqiqi sahibləridir:

- kumulyativ
- adi
- imtiyazlı
- dönərli

326 Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- ağızsız
- səssiz
- dilsiz
- lal

327 Səhmdarın səs hüququnu məhdudlaşdıran adi səhmlər:

- lal səhm
- məhdud səs hüquqlu səhm
- dilsiz səhm
- ağızsız səhm

328 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- dönərli
- kumulyativ
- adi
- təqdimatlı

329 Ödənilməmiş dividendlərin toplanılması mümkünlüyünə görə imtiyazlı səhm növü:

- dönərli
- qeyri-kumulyativ
- adi
- təqdimatlı

330 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- təsbitli dividendli səhmlər
- adi
- təqdimatlı

331 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- iştiraklı səhmlər
- adi
- təqdimatlı

332 Dividendin ödənilməsi formasına görə imtiyazlı səhm növü:

- dönərli
- dividend dərəcəsi təshih edilən səhmlər
- adi
- təqdimatlı

333 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- dönərli

- geri çağrılan
- adi
- təqdimatlı

334 Vaxtından əvvəl ödənilmə imkanına görə imtiyazlı səhm növü:

- dönərli
- geri çağrılmayan
- adi
- təqdimatlı

335 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- dönərli
- adi
- təqdimatlı

336 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- dönərli
- adi
- təqdimatlı

337 Adi səhmlərə mübadilə edilmə imkanına görə imtiyazlı səhm növü:

- kumulyativ
- dönərsiz
- adi
- təqdimatlı

338 Müdirlər şurası dividendlər barəsində elan verir:

- emissiya tarixi
- elan tarixi
- qeydiyyat tarixi
- dividenddən sonrakı tarix

339 Yalnız bu tarixə səhm sahibi olanlar dividend almaq hüququna malikdir:

- emissiya tarixi
- qeydiyyat tarixi
- elan tarixi
- dividenddən sonrakı tarix

340 Bu tarixə alınıb-satılan səhmlərə dividend daxil deyil:

- emissiya tarixi
- dividenddən sonrakı tarix
- elan tarixi

qeydiyyat tarixi

341 Dividendin ödənilmə forması:

- diskret ödəniş
 nağd ödəniş
 virtual ödəniş
 ehtimal ödəniş

342 Dividendin ödənilmə forması:

- ipotekalı ödəniş
 səhmlə ödəniş
 məhsulla ödəniş
 xammalla ödəniş

343 Dividendin ödənilmə forması:

- ipotekalı ödəniş
 əmlakla ödəniş
 məhsulla ödəniş
 xammalla ödəniş

344 Dividendin ödənilmə formasında SC dividendlərin ödənilməsinə xüsusi ehtiyat fondlarındakı vəsaitləri sərf edə bilər:

- səhmlə ödəniş
 xüsusi bölüşdürmə
 əmlakla ödəniş
 nağd ödəniş

345 SC-nin borc öhdəliyidir:

- konosament
 istiqraz
 səhm
 çek

346 Korporativ istiqraz sahibi SC-nin:

- malalanıdır
 kreditordur
 səhmdarıdır
 malgöndərənidir

347 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- order
 borc
 pay
 törəmə

348 Korporativ istiqraz QK-ların bu qrupuna aiddir:

- qeyri-emissiya
- emissiya
- pay
- törəmə

349 İstiqraz öz sahibinə hansı formada gəlir gətirir:

- mükafat
- faiz
- dividend
- bonus

350 Korporativ istiqraz emissiyasının təminatı:

- trend
- rast
- trest
- tratta

351 İstiqraz tədavülünün son tarixi bir qayda olaraq:

- konkret emissiyanın şərtlərindən asılıdır
- var
- yoxdur
- ola da bilər, olmaya da bilər

352 Bir qayda olaraq, korporativ istiqrazlar üzrə faiz ödənişləri istənilən səhm üzrə dividendlərdən:

- konkret emissiyanın şərtlərindən asılıdır
- əvvəl edilir
- sonra edilir
- eyni vaxtda edilir

353 SC ləğv edildikdə onun istiqrazlarının sahiblərinin tələbləri (iddiaları) səhmdarlardan təmin edilir:

- konkret emissiyanın şərtlərindən asılıdır
- əvvəl
- sonra
- eyni vaxtda

354 İstənilən səhm növü ilə müqayisədə istiqraz risklidir:

- konkret emissiyanın şərtlərindən asılıdır
- daha az
- daha artıq
- eyni

355 Təminatından asılı olaraq istiqrazın növü:

- uduşlu
- təminatlı
- adlı
- təqdimatlı

356 Təminatından asılı olaraq istiqrazın növü:

- uduşlu
- təminatsız
- adlı
- təqdimatlı;

357 İstiqrazın bu növünün sahiblərinin adları xüsusi olaraq qeyd edildir:

- ipotekalı
- adlı
- dönərli
- təqdimatlı

358 Təqdimatlı istiqrazdır:

- qaiməli
- kuponlu
- talonlu
- qəbzli

359 İstiqrazın bu növü üzrə məhz emitent borcu vaxtından əvvəl ödəmək hüququna malik olur:

- vaxtından əvvəl ödənilmə hüquqlu
- geri çağrılan
- dönərli
- girovlu

360 İstiqrazın bu növü sahibinin məhz istəyi ilə vaxtından əvvəl ödənilə bilər:

- geri çağrılan
- vaxtından əvvəl ödənilmə hüquqlu
- dönərli
- girovlu

361 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- diskontlu
- kumulyativ
- dönərli

362 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- kuponlu

- kumulyativ
- dönərli

363 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- gəlirli
- kumulyativ
- dönərli

364 Gəlirin alınması formasına görə istiqrazın növü:

- adlı
- indeksləşdirilən
- kumulyativ
- dönərli

365 İstiqrazın bu növü üzrə faizlər yalnız SC-in buna maliyyə imkanı olduqda ödənilir:

- indeksləşdirilən
- gəlirli
- diskontlu
- kuponlu

366 Tədavül müddətinə görə istiqrazın növü:

- məlahətli
- müddətli
- şiddətli
- möhlətli

367 Tədavül müddətinə görə istiqrazın növü:

- permanent
- müddətsiz
- daimi
- fasiləsiz

368 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilər:

- kumulyativ
- dönərli
- dəyişkən
- çevrilən

369 İstiqrazın bu növü həmin emitentin digər qiymətli kağızlarına mübadilə edilə bilməz:

- dayanıqlı
- dönərsiz
- sabit
- donmuş

370 Risk dərəcəsinə görə istiqrazın növləri:

- adlı və təqdimatlı
- investisiya və möhtəkirlilik təyinatlı
- kuponlu və kuponsuz
- dönərli və dönərsiz

371 Əsasında hər-hansı bir aktivə olan əmlak hüquqlarının dayandığı QK-lar:

- ilkin
- əsas
- kommertiya
- törəmə

372 Əsas QK-lar iki qrupa bölünür:

- pay və borc
- ilkin və ikinci
- dövlət və korporativ
- kommertiya və maliyyə

373 İlkin qiymətli kağızlara addır:

- fütçers
- səhm
- opsiön
- forvard

374 İlkin qiymətli kağızlara addır:

- fütçers
- istiqraz
- forvard
- opsiön

375 İlkin qiymətli kağızlara addır:

- opsiön.
- veksəl
- fütçers
- forvard

376 İlkin qiymətli kağızlara addır:

- opsiön
- girovnamə
- ipoteka istiqrazları
- depozitar qəbzələr

377 İlkin qiymətli kağızlara addır:

- səhm varrantları

- çek
- depozitar qəbzələr
- opsiya

378 İlkin qiymətli kağızlara aiddir:

- fəçers
- konosament
- səhm varrantları
- forvard

379 İlkin qiymətli kağızlara aiddir:

- bank təlimatları
- bank sertifikatları
- bank əmanətləri
- bank zəmanətləri

380 İlkin QK-rın əsasında buraxılır:

- sonrakı QK
- ikinci QK
- üçüncü QK
- törəmə QK

381 İkinci qiymətli kağızlara aiddir:

- bank sertifikatları
- varrantlar
- korporativ istiqraz
- səhm

382 İkinci qiymətli kağızlara aiddir:

- konosament
- depozitar qəbzələr
- korporativ istiqraz
- səhm

383 İkinci qiymətli kağızlara aiddir:

- konosament
- səhmlərə abunə hüquqları
- korporativ istiqraz
- bank sertifikatları

384 İkinci qiymətli kağızlara aiddir:

- konosament
- ipoteka istiqrazları
- korporativ istiqraz

bank sertifikatları

385 İkinci qiymətli kağızlara aiddir:

- konosament
 striplər
 korporativ istiqraz
 bank sertifikatları

386 İstənilən qiymət aktivinə olan QK-dır:

- korporativ QK
 törəmə QK
 ilkin QK
 ikinci QK

387 Bu qrupa əsasında əsas QK-rın və d. aktivlərin durduğu QK-lar aid edilir:

- bələdiyyə QK
 törəmə QK
 ilkin QK
 ikinci QK

388 Onların qiymətləri bazis aktivin qiymətlərinin dəyişməsindən asılı olur

- fond QK
 törəmə QK
 ilkin QK
 ikinci QK

389 Onlarla əməliyyatlar minimal investisiya qoyuluşları ilə mənfəət əldə etmək imkanı verir:

- borc QK
 törəmə QK
 korporativ QK
 fond QK

390 Törəmə qiymətli kağızlardır:

- dermatit
 derivativ
 differensial
 diskont

391 Törəmə qiymətli kağızların əsasıdır:

- çoxtərəfli kontrakt
 müddətli kontrakt
 müddətsiz kontrakt
 ikitərəfli kontrakt

392 Konkret qiymətli kağızların təyin edilmiş gələcək tarixdə razılaşdırılmış şərtlərlə tədarükü haqqında

müqavilədir:

- çoxtərəfli kontrakt
- müddətli kontrakt
- müddətsiz kontrakt
- ikitərəfli kontrakt

393 Kontraktı imzalayan tərəfdaşlar:

- konsaltinq
- kontragent
- kontingent
- kontanqo

394 Müddətli kontraktlar zamanda müəyyən əməllərin edilməsini tələb edir:

- qeyri-müəyyən
- gələcək
- indiki
- keçmiş

395 Hər iki tərəf üçün icrası məcburi olan müddətli kontraktlar:

- qaçılmaz əqd
- qəti əqd
- icbari əqd
- mütləq əqd

396 Müddətli kontraktın tərəflərindən birinə onu icra etmək yaxud etməmək hüququ verilir:

- seçimli əqd
- şərtli əqd
- mərhəmətli əqd
- demokratik əqd

397 Qəti əqdlərə aiddir:

- option
- forvard
- repo
- svop

398 Qəti əqdlərə aiddir:

- svop
- fütçers
- option
- repo

399 Şərtli əqdlərə aiddir:

- forvard

- opsiön
- repo
- svop

400 Baza aktivi üzrə hüquq və öhdəliklərin eyni anda təslim edilməsini və kontraktın icra tarixinin onun bağlandığı tarix ilə müqayisədə uzadılmasını nəzərdə tutur:

- svop
- forvard
- opsiön
- repo

401 Belə əqdlər bir qayda olaraq yazılı şəkildə rəsmiləşdirilir:

- svop
- forvard
- opsiön
- repo

402 Adətən müvafiq aktivin həqiqi alqısı yaxud satqısı məqsədlərindən ötrü bağlanılır:

- svop
- forvard
- fūçers
- repo

403 Belə əqdlər standart şərtli olmadığı üçün birjadan kənarında bağlanılır:

- svop
- forvard
- fūçers
- repo

404 Belə əqdlər standart şərtli olmadığı üçün onların ikinci bazarı çox məhdud olur:

- fūçers
- forvard
- opsiön
- repo

405 Belə əqdlərdə baza aktivin alqı-satqısı üzrə kontraktın şərtləri standartlaşdırılır:

- forvard
- fūçers
- svop
- repo

406 Belə əqdlər şərtləri böyük dərəcədə standart olduğundan birjada bağlanılır:

- forvard
- fūçers

- svop
- repo

407 Belə əqdlərin şərtləri hamı üçün eyni olduğundan onların böyük tutumlu bazarı var:

- forvard
- fjučers
- svop
- repo

408 Belə əqdlərin tərəfləri əks əqd bağlamaqla əvvəlki kontraktı ləğv edə bilər:

- forvard
- fjučers
- option
- repo

409 Fjučers kontraktını ləğv edən əks əqd:

- paket
- ofset
- korset
- tarqet

410 Fjučers kontraktını bağladıqda hər iki tərəfin zəmanət ödənişi:

- icbari marja
- ilkin marja
- sonrakı marja
- yekun marja

411 Fjučers kontraktını satan şəxsin kontrakt üzrə mövqeyi:

- mikro
- qısa
- uzun
- orta

412 Fjučers kontraktını alan şəxsin kontrakt üzrə mövqeyi:

- mikro
- uzun
- qısa
- orta

413 Kontrakt bağlandıqı an fjučers qiymətinin spot qiymətdən üstün olması:

- tanqo
- kontanqo
- kotangens
- tangens

414 Kontrakt bağlandıqı an fücərs qiymətinin spot qiymətdən aşağı olması:

- kontanqo
- bekvordeyşn
- eksploreşn
- tanqo

415 Bitmə tarixi müxtəlif olan fücərs kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın fücərs qiymətinin ən uzaq kontraktın fücərs qiymətindən aşağı olması:

- mülayim kontanqo
- normal kontanqo
- anormal kontanqo
- sərt kontanqo

416 Bitmə tarixi müxtəlif olan fücərs kontraktları zamanı icra tarixinə görə ən yaxın olan kontraktın fücərs qiymətinin ən uzaq kontraktın fücərs qiymətindən üstün olması:

- mülayim bekvordeyşn
- normal bekvordeyşn
- anormal bekvordeyşn
- sərt bekvordeyşn

417 Fücərs kontraktının baza aktivinin spot qiyməti ilə fücərs qiyməti arasındakı fərq:

- kəzus
- bazis
- fazis
- oazis

418 Fücərs qiymətinin spot qiymətdən üstün olması:

- mənfi bazis
- müsbət bazis
- mülayim bazis
- sərt bazis

419 Fücərs qiymətinin spot qiymətdən aşağı olması:

- müsbət bazis
- mənfi bazis
- mülayim bazis
- sərt bazis

420 Baza aktivini əmtəələrdən ibarət olan fücərs:

- mal fücərsi
- əmtəə fücərsi
- əşya fücərsi
- alət fücərsi

421 Baza aktivi maliyyə alətlərindən ibarət olan fjučers:

- mal fjučersi
- maliyyə fjučersi
- əmtəə fjučersi
- pul fjučersi

422 Baza aktivi valyuta olan fjučers:

- faiz fjučersi
- valyuta fjučersi
- əmtəə fjučersi
- maliyyə fjučersi

423 Baza aktivi borc alətləri olan fjučers:

- valyuta fjučersi
- faiz fjučersi
- əmtəə fjučersi
- maliyyə fjučersi

424 Baza aktivi fond indeksləri olan fjučers:

- faiz fjučersi
- indeks fjučersi
- maliyyə fjučersi
- valyuta fjučersi

425 Müddətli kontraktın bu növü üzrə kontragentlərdən biri birjanın özü olur:

- repo
- fjučers
- forvard
- opsiyon

426 Birjanın klirinq palatası müddətli kontraktın bu növü üzrə marjanın ödənilməsi mexanizmi vasitəsilə əqdlərin icrasına zəmanət verir:

- repo
- fjučers
- forvard
- opsiyon

427 Müddətli kontraktın bu növü qiymətli kağızların sayına görə standartlaşdırılır:

- repo
- fjučers
- forvard
- opsiyon

428 Müddətli kontraktın bu növündə tədarük tarixləri birja tərəfindən təyin edilir:

- repo
- fūçers
- forvard
- opsiön

429 Fūçers kontraktının üstünlüklərindən biri:

- fəaliyyət qaydalarının sərbəst olması
- birja aktivinə məlik olmayan iştirakçılar da birja ticarətinə cəlb edilir
- tamamilə risksiz olması
- informasiyanın tam açıqlanması

430 Fūçers kontraktının üstünlüklərindən biri:

- tamamilə risksiz olması
- əqdlər üzrə hesablaşmaların qaydaları sadələşdirilir
- informasiyanın tam açıqlanması
- fəaliyyət qaydalarının sərbəst olması

431 Fūçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- törəmə marja
- ilkin marja
- sonrakı marja
- ibtidai marja

432 Fūçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- kompozisiya marjası
- variasiya marjası
- differensiasiya marjası
- ekspozisiya marjası

433 Fūçers kontraktı üzrə hər iki tərəfin ödədiyi marjanın növləri:

- mənfi marja
- minimal marja
- maksimal marja
- optimal marja

434 Fūçers kontraktının dəyərinə təsir edə bilən amil:

- fūçers aktivinin fiziki bazardakı tədavülü
- fūçers aktivinin fiziki bazardakı qiyməti
- fūçers aktivinin fiziki bazardakı qıtlıqı
- fūçers aktivinin fiziki bazardakı bolluqu

435 Fūçers kontraktının dəyərində təsir edə bilən amil:

- fūçers aktivinin fiziki bazardakı qıtlıqı
- fūçers aktivinin fiziki bazardakı bolluqu

- fūçers kontraktın qüvvədən düşdüyü müddət
- fūçers kontraktın qüvvədə olduğu müddət

436 Fūçers kontraktının dəyərində təsir edə bilən amil:

- tədiyə balansı
- faiz dərəcəsi
- pul kütləsi
- valyuta məzənnəsi

437 Fūçers kontraktının dəyərində təsir edə bilən amil:

- aktivə sahib olmaqın səmərəliliyi
- aktivə sahib olmaqın xərcləri
- aktivə sahib olmaqın məsuliyyəti
- aktivə sahib olmaqdan gəlirlər

438 Müddətli kontraktın bu növünün şərtləri hər dəfə fərdi olaraq razılaşıdırılır:

- repo
- forvard
- fūçers
- opsiyon

439 Müddətli kontraktın bu növü əks kontrakt ilə bağlanıla bilməz:

- repo
- forvard
- fūçers
- opsiyon

440 Müddətli kontraktın bu növünün şərtləri ticarət sistemi tərəfindən hazırlanan qaydalarla ciddi nizamlandırılır:

- repo
- fūçers
- forvard
- opsiyon

441 Müddətli kontraktın bu növü üzrə öhdəliklərin yerinə yetirilməsinə üçüncü tərəf, yəni birjanın özü zəmanət verir:

- opsiyon
- repo
- forvard
- fūçers

442 Müddətli kontraktın bu növü əks əqd ilə bağlanıla bilər:

- repo
- fūçers

- forvard
- opsiön

443 Füçers bazarının əsas iştirakçıları:

- marketmeykerlər və marketteykerlər
- emitentlər və investorlar
- hecerlər və möhtəkilər
- brokerlər və dilerlər

444 Spot bazarında riskli mövqeyi istisna etməkdən ötrü füçers kontraktlarını alan və satanlar:

- brokerlər
- hecerlər
- emitentlər
- investorlar

445 Onlar füçers alqı-satqısı ilə yalnız qiymətlər arasındakı fərq şəklindəki uduşu əldə etməkdən ötrü məşğul olurlar:

- hecerlər
- möhtəkilər
- investorlar
- brokerlər

446 Müəyyən əmtəənin təyin edilmiş qiymətə müəyyən edilmiş məhdud zaman ərzində almaq və ya satmaq hüququdur:

- repo
- opsiön
- forvard
- füçers

447 Opsionun məzənnəsi:

- storno
- strayk
- sprayt
- stepler

448 Alıcısına məzənnənin strayk qiymətlə müqayisədə sərfəli dəyişməsindən gəlir qazanmaq imkanı yaradır:

- repo
- opsiön
- forvard
- füçers

449 Alıcısını məzənnənin əvvəlcədən razılaşdırılmış strayk qiymətlə müqayisədə qeyri-sərfəli dəyişməsi riskindən hifz edir:

- repo

- opsiön
- forvard
- fütçers

450 Alqı opsiönü:

- spot
- koll
- put
- stend-bay

451 Satqı opsiönü:

- spot
- put
- koll
- stend-bay

452 İkilı opsiön:

- tonnaj
- stellaj
- kollaj
- forsaj

453 Alıcıya opsiönün dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə almaq hüququ verir:

- tam bölünən opsiön
- alqı opsiönü
- satqı opsiönü
- ikili opsiön

454 Alıcıya opsiönün dövrü ərzində müəyyən qiymətli kağız dəstini müvafiq qiymətlə satmaq hüququ verir:

- tam bölünən opsiön
- satqı opsiönü
- alqı opsiönü
- ikili opsiön

455 Alqı və satqı opsiönlarının birləşdirilməsidir:

- tam bölünən opsiön
- ikili opsiön
- satqı opsiönü
- alqı opsiönü

456 Tərəfdaşlardan biri digərinin xeyrinə etdiyi mükafatın müqabilində alınan yaxud satılan aktivin miqdarını dəfərlə çoxaltmaq hüququ qazanır:

- ikili opsiön
- tam bölünən opsiön

- satqı opsiyonu
- alqı opsiyonu

457 Opsionun bu növü yalnız təsbit edilmiş tarixdə icra edilə bilər:

- Afrika opsiyonu
- Avropa opsiyonu
- Amerika opsiyonu
- Asiya opsiyonu

458 Opsionun bu növü zaman kəsiyi daxilində istənilən an gerçəkləşə bilər:

- Afrika opsiyonu
- Amerika opsiyonu
- Avropa opsiyonu
- Asiya opsiyonu

459 Alıcısına satqı zamanı mənfəət gətirən opsiyon:

- faydalı
- pullu
- mənfəətli
- xeyirli

460 Satqısı mənfəət gətirməyən opsiyon:

- faydasız
- pulsuz
- mənfəətsiz
- xeyirsiz

461 Sahibinə təyin edilmiş dövr ərzində müəyyən sayda adi səhmləri əvvəlcədən təsbit edilmiş qiymətlə almaq hüququ verən qiymətli kağızdır:

- fjučers
- warrant
- sertifikat
- konosament

462 Varrantın qiyməti bunların cəmidir:

- təcili satqı və pərəkəndəsətqı qiymətlər
- gizli və müvəqqəti qiymətlər
- sabit və dəyişkən qiymətlər
- spot və fjučers qiymətlər

463 Adi səhmin bazar qiyməti ilə səhmlərin warrant əsasında alındığı qiyməti arasındakı fərqdən ibarətdir:

- dəyişkən qiymət
- gizli qiymət
- müvəqqəti qiymət

sabit qiymət

464 Şirkətin uğurlu fəaliyyəti nəticəsində səhmin qalxa bilən gələcək bazar qiyməti ilə onun cari qiyməti arasındakı fərkdir:

- dəyişkən qiymət
 müvəqqəti qiymət
 gizli qiymət
 sabit qiymət

465 Sahibinə şirkət səhmlərini əvvəlcədən razılaşdırılmış müddətdə müəyyən qiymətlə almaq hüququ verən şəhadətnamədir:

- qopardılan varrant
 səhm varrantı
 abunə varrantı
 qopardılmayan varrant

466 Uzunmüddətli yaxud müddətsiz QK olmaqla istiqrazla yaxud imtiyazlı səhmlərlə birlikdə buraxılır və eyni emitentin adi səhmlərindən müəyyən miqdarını almaq hüququ verir:

- qopardılan varrant
 qopardılmayan varrant
 səhm varrantı
 abunə varrantı

467 Qoşulduğu QK-dan ayrı satıla bilər:

- qopardılmayan varrant
 qopardılan varrant
 səhm varrantı
 abunə varrantı

468 Bu cür istiqrazlar varrantın istiqrazdan həm ayrılmasını, həm də ayrılmamasını nəzərdə tuta bilər:

- kumulyativ istiqrazlar
 varrantlı istiqrazlar
 sərbəst istiqrazlar
 hərəkətli istiqrazlar

469 Varrantın alınması şəhadətnaməsi və səhmdara dividendlərin ödənilməsi əmridir:

- indeks varrantı
 dividend varrantı
 gəlir varrantı
 faiz varrantı

470 İstiqrazlar üzrə faizlərin ödənilməsinə dair SC-nin sərəncamıdır:

- indeks varrantı
 faiz varrantı

- gəlir varrantı
- dividend varrantı

471 QK emissiyasına daxil edilən və sahiblərinə emitentdən xarici valyuta ilə dəyərləndirilmiş əlavə QK almaq hüququ verir:

- faiz varrantı
- valyuta varrantı
- indeks varrantı
- örtüklü varrant

472 İnvestisiya şirkətinin portfelində olan müəyyən növ qiymətli kağızların alqısına yaxud satqısına olan varrant:

- faiz varrantı
- örtüklü varrant
- indeks varrantı
- valyuta varrantı

473 Varrant mal satqısı və girovunda istifadə olunduğu zaman iki hissədən ibarət olur:

- səhm və istiqrazdan
- anbar və girov şəhadətnaməsindən
- adi vekseldən və trattadan
- opsiyon və fjučersdən

474 Anbar tərəfindən sənədli şəkildə buraxılır və malların anbarda yerləşməsi faktını təsdiqləyir:

- saxlama şəhadətnaməsi
- anbar şəhadətnaməsi
- girov şəhadətnaməsi
- mal şəhadətnaməsi

475 Varrant kreditora bunun vasitəsilə ötürülür:

- poçt
- indossament
- müqavilə
- şifahi razılıq

476 Bu zaman varrant anbar şəhadətnaməsindən ayrılır və girov saxlayana təqdim edilir:

- əmtəə anbardan götürüldükdə
- əmtəə girova verildikdə
- əmtəə anbara verildikdə
- əmtəə bazar çıxarıldıqda

477 Əmtəə girovlu kreditin alınması üçün istifadə olunur:

- kredit şəhadətnaməsi
- girov şəhadətnaməsi

- əmtəə şəhadətnaməsi
- anbar şəhadətnaməsi

478 Əmtənin anbarda saxlanıldığını və təqdimatçıya təslim ediləcəyini təsdiqləyən sənəddir:

- təqdimatlı anbar şəhadətnaməsi
- sadə anbar şəhadətnaməsi
- ikili anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi

479 Mal anbarı tərəfindən tərtib edilir, konkret şəxsdən müəyyən malın saxlanılmağa qəbul edilməsini, həmin malın girov yüklü olmadığını, həmçinin sahibinin bu mala dair sərəcam vermək hüququnda olduğunu təsdiqləyir:

- təqdimatlı anbar şəhadətnaməsi
- ikili anbar şəhadətnaməsi
- sadə anbar şəhadətnaməsi
- mürəkkəb anbar şəhadətnaməsi

480 Sahiblərinin xarici emitentlərin səhmlərinə mülkiyyət hüquqlarını təsdiqləyir:

- ipotekalı istiqraz
- depozitar qəbz
- bank sertifikatı
- mənzil sertifikatı

481 Depozitar qəbzlərin növü:

- Afrika depozitar qəbzi
- Amerika depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Avropa depozitar qəbzi

482 Depozitar qəbzlərin növü:

- rayon depozitar qəbzi
- qlobal depozitar qəbzi
- bələdiyyə depozitar qəbzi
- lokal depozitar qəbzi

483 Depozitar qəbzlərin bu növü ABŞ ərazisində buraxılır və yerləşdirilir:

- Afrika depozitar qəbzi
- Amerika depozitar qəbzi
- Asiya depozitar qəbzi
- Avropa depozitar qəbzi

484 Depozitar qəbzlərin bu növü səhmin emissiya edildiyi ölkənin xaricində, iki və daha çox ölkənin bazarları üçün nəzərdə tutulur:

- rayon depozitar qəbzi
- qlobal depozitar qəbzi

- bələdiyyə depozitar qəbzi
- lokal depozitar qəbzi

485 ADQ-lərin buraxılışı və tədavülünü ABŞ-ın bu qurumu tənzimləyir:

- FTB
- SEC
- FES
- MKİ

486 ADQ-lərin buraxılışına səhm emitentinin razılığı yaxud onun bunda iştirakı tələb olunmur:

- kreditləşməyən
- maliyyələşməyən
- maliyyələşən
- kreditləşən

487 Bu növ ADQ-lər yalnız artıq tədavüldə olan səhmlərə buraxıla bilər:

- kreditləşməyən
- maliyyələşməyən
- maliyyələşən
- kreditləşən

488 Bu növ ADQ-lər onların əsasında duran səhmlərin emitentinin təşəbbüsü ilə buraxılır:

- kreditləşməyən
- maliyyələşən
- maliyyələşməyən
- kreditləşən

489 Maliyyələşən ADQ-lərin neçə cür buraxılış proqramı məlumdur:

- üç
- dörd
- bir
- iki

490 Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:

- 134-A qaydası
- 144-A qaydası
- 1. Maliyyələşən ADQ-lərin buraxılış proqramıdır:
- 114-A qaydası
- 124-A qaydası

491 Bu qaydaya əsasən, ixtisaslı investorlar üçün nəzərdə tutulmuş maliyyə alətlərinin qeydiyyatdan keçirilməsi tələb olunmur:

- 134-A qaydası
- 144-A qaydası

- 114-A qaydası
- 124-A qaydası

492 Sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətinə təsir göstərə bilməyən fiziki və hüquqi şəxslərdir:

- qabiliyyətsiz şəxslər
- affilə edilmiş şəxslər
- bekar şəxslər
- təsirsiz şəxslər

493 ABŞ-ın ən böyük fond birjası:

- Filadelfiya
- Nyu-York
- Boston
- Çikaqo

494 Nyu-York fond birjasının peşəkarlarının bir qrupu:

- komisionçu brokerlər

495 Nyu-York fond birjasının birja brokerlərini belə adlandırırlar:

- dördollarlıq broker
- ikidollarlıq brokerlər
- birdollarlıq brokerlər
- üç dollarlıq broker

496 1986-cı ilə qədər London fond birjası üzvlərinin bir qrupunu belə adlandırırdılar:

- coker
- cobber
- stopper
- haker

497 London fond birjasında əqdlərin əksəriyyəti fond birjasının avtomatlaşdırılmış qiymətləndirmə bu sistem daxilində baş verir:

- SAAB
- SEAQ
- FIAT
- SEAT

498 Almaniyanın ən böyük fond birjası:

- Hamburq
- Frankfurt
- Düsseldorf
- Münhen

499 Yaponiyanın ən böyük fond birjası:

- Kioto
- Tokio
- Osaka
- Naqoya

500 ABŞ-ın ən böyük füçers birjası bu şəhərdə yerləşir:

- Los-Anceles
- Baltimor
- Nyu-York
- Çikaqo